



"Azərbaycan" qəzetiində

parlament hesabatları və şərhər

(noyabr 1918-aprel 1920)" kitabı haqqında qeydlər və düşüncələr

(əvvəli ötən sayımızda)

Xalqın tarixi və taleyi probleminə

Mirzə Fətəlinin social-fəlsəfi baxımdan vüsətli, qlobal miqyasda nəzər saldığını, onu düşünülmüş, hərtərəfli, doktrinal bir fikir və fəaliyyət programı şəklində, özü də cəmiyyət, ölkə çərçivəsində irəli sürdüyüünü Şirməmməd Hüseynov isbatlaşdırır.

Bu gün milli vicdanımız qarşısında tam səmimiyyət ilə etiraf etməliyik ki, Şirməmməd Hüseynov "Azərbaycan" qəzetiində parlament hesabatları və şərhər (noyabr 1918-aprel 1920)" kitabını (3 cilddə) çap etdirməklə öz əlimizlə milli dövlətçilik tariximizin üzərinə çəkdiyimiz qara tülü-pərdəni tarixin zibilliyinə atdı. Həm də Şirməmməd müəllim "Azərbaycan" qəzetiinin Cümhuriyyət dövründəki bənzərsiz və təkrarsız xidmətlərini sərgiləyərək Demokratik Cümhuriyyətin milli dövlət quruculuğundakı taleyüklü fəaliyyətini, onun süqtutunun daxili ve xariçi, obyektiv və subyektiv səbəblərini bütün Azərbaycansevərlərə, Azərbaycan ziyalısına və bütün "Azərbaycan" oxucusuna çatdırıldı.

Əlbəttə, biz bu kitab haqqında, onun əhəmiyyəti, məqsəd və vəzifələri, tarixi dəyəri, siqləti və məziyyətləri haqqında danışacaqıq. Ancaq elə buradaca ürəyimizi deşən bir fikri səsləndirmək istəyirik. Əlbəttə, heç şübhəsizdir ki, Şirməmməd Hüseynovun bir pedaqoq kimi, bir tədqiqatçı alim kimi, bir cəfakesh, tərəfsiz jurnalist kimi, bir ziyanlı vətəndaş kimi, məsləkində və eqidəsində dönməz, sınaqlardan çıxmış dost, mehriban rəfiq, böyük bir tarixi dövrü və gerçəkliyi bir cümləsində eyham, mimika və jestlərin təmasında közləyib dəyər verən natiq kimi, həmişəsevər ailə başçısı kimi nəinki doğma Azərbaycanda, bütöv türk dünyasında bir nümunə olduğunu söyləsəm, səhv etmərəm, onu taniyan hər kəs bizim fikirlərimizi dəstekləyər. Nəinki onun fəaliyyəti, özü bir nümunədir, vətənsevərliyin etalonudur. Ancaq burada demək istədiyimiz odur ki, Şirməmməd Hüseynovun çap etdiridiyi "Azərbaycan" qəzetiində parlament hesabatları və şərhər (noyabr 1918-aprel 1920)" kitabı (3 cilddə) onun şah əsəridir, yaradıcılığının zirvəsidir. Tarixi gerçeklikləri, faktları və hadisələri arxivlərin "kodlaşdırılmış" gizlinlərindən tapıb üzə çıxarmaq, onların üzərindəki "yasaq tozu"nu silib qarşılıqlı əlaqə və bağlılıq, tarixilik və müasirlik kontekstində öyrənmək, tarixi gerçekliyi zərurətdən doğan həqiqəti olduğu kimi yazmaq və onu çap etdirmək sizə o qədər də sadə və asan gəlməsin. Bu dövlət qayğısı və dəstəyinə söykənməkə Akademianın bir institutunun uzun illərə gerçəkləşdirə, görə biləcəyi bir iş olduğunu da söyləsəm, məni qınamazlar. Ancaq Şirməmməd müəllim bütün bu işi təkbaşına vətəndaş yanğısının və sevgisinin işığında, həm də öz maddi vəsaiti hesabına görüb. "Bir çox insanlar taniyıram ki, hətta imkanları, övladlarının vəzifə gəlirləri ən yüksək formada olsa da, bu təqaüdü (Prezident təqaüdü-R.O.) alırlar. Cəmiyyətə, millətə verdikləri, üç badam bir qozdan artıq deyil. Bi kişiyə, yəni Şirməmməd müəllimə həmin təqaüdün beş qatını, on qatını da versən halaldır, bu cür fədakarlıq nümunəsinin adını hansı bənzətmə ilə təqdim etməyə həqiqətən də çətinlik çəkirəm. Danışdıqca aydın, diri, modern təfəkkürünə heyran qalırsan. Qeyd edim ki, tarixə, dəyərlərə baxışlarımıza əsasən üst-üstə düşür və bu yeni düşüncəni arıq vücidündə daşıyan dəyərlə bir azərbaycanlıyı görəndə bizi nadanlıqları ile işimizdən ayıran bir çox əzberci və vətənşivənci məxluqlara üreyim acıyr. Bu kişi əsl cümhuriyyət tarixini ortaya qoyur, gedib külli miqdarda dövlət vəsaiti hesabına təhrif olunmuş iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası nəşr etdirmir. Bu kişi böyük Məhəmməd Əmin bəyi sərər olaraq təqdim etmir, əməl olaraq, əsər olaraq təqdim edir. Üzeyir bəyi də, Zərdabını də, başqa millət fədailərini də eləcə" (Fazıl Mustafa millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru, "Şərq" qəzeti, 15 noyabr 2016).

Akademik, millət vəkili Nizami Cəfərov isə "525-ci qəzet" in 29 noyabr 2016-ci il tarixli nömrəsində professor Şirməmməd Hüseynova ünvanladığı açıq məktubunda belə yazır:

"Hörmətli Şirməmməd müəllim!

Sizin "Azərbaycan" qəzetiində parlament hesabatları və şərhər (noyabr 1918-aprel 1920)" kitabınızın nəşr olunmuş hər iki cildini (Bakı, 2015-2016) (o vaxt hələ üçüncü cildnəşr olunmamışdı-R.Orsər) əvvəldən so-

nacan cümləbəcümlə oxudum. Və əminliklə deyə bilərəm ki, bu hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıq işidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı-jurnalist işidir; üçüncüüsü (və ən başlıcası) isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə layiqdir."

Burda bir haşiyəyə çıxmaq istəyirəm.

Böyük ədəbiyyatşunas Yaşar Qarayev "Tarix yaxından və uzaqdan" əsərində yazırırdı: "Bizim ədəbiyyatda ağılnı dastanına zirve -Nizamidir; eşqin və qəmin faciəsinə meyar-Füzülidir; qeyrətin ağrısına, namus yanğısına timsal-Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal-Cəlil Məmmədquluzadədir!..."

Demokratik Cümhuriyyətə, onun qurucularına, Milli metbuata xalqın inkişafı və onun işləqi gələcəyi üçün ömürlərini şam kimi əridənlər diqqət və sevginin, varislik və qədrşünaslığın məhek daşı və simvolu Şirməmməd Hüseynovdur.

Milli -mənəvi və əxlaqi tərəqqimizdə müstəsna xidmətləri olan, indiki məşqəqil Azərbaycanımızın da mənəvi memarları Axundovlara və Zərdabılırlər, Əlibəylərə və Ağaoğullarla, Sabirlərə və Cavidlərə, Nərimanovlara

meydana çəkir və düz sözə qulluq göstərir. Çünkü Şirməmməd müəllim sözün öz adamıdır.

Akademik Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov yazır: "Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömrə möhəleti boyu hansısa şah əsərini yaradır. Bu onun gənclik illərində də baş verə bilər, ahilliğində da, ixtiyar sinnində də.

Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.

Şirməmməd müəllim şərəflə ömrə yaşıyib, çox layiqli bir alım, xoşbəxt bir müəllim həyatı sürüb və onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır.

Şirməmməd müəllim örnek sayılışı ailə başçısı ömrü yaşamaqdadır, Azərbaycana çox dəyərli balalar bağışlayıb.

Və ilk gəncliyindən əli qələmli olub, usanmadan işləyib, bolluca məqalələr, kitablar yazıb. Amma Şirməmməd müəllimin ömrünün, düşünürəm ki, şah əsəri bu üç kitabdır. Hərçənd, Şirməmməd müəllimin doğruluğu və



və Üzeyir bəylərə, Vurğunlara və Vahabzadələrə Şirməmməd Hüseynov sevgisindən böyük, ardıcıl və təmənənasız sevgi də tanımırəm və onu tapmaq da çox çətindir.

O, bir jurnalist, publicist, tədqiqatçı alim kimi də əsl söz adamı-sözün öz adımı kimi düz sözə tapınıb, düz sözə sığınib və həmişə də düz söz danişib.

Yaşar Qarayev yazırırdı: "... mənəvi mehvərdə, əxlaqla ovqatda "yer tərəpənməsi" (zəlzələ) baş verəndə meyar və dəyərlərin sehmanı və nizamı da dağılır. Başla ayağın (papaqla çarığın) yeri dəyişəndə də loğmanla nadanın, bəylər gədanın bir -biri ilə yeri sehv düşür: çörəyi dici üstə, namusu isə vəzifə kreslosunun üstündə olanlar "söz sahibi olurlar". Yenə bir haşiyə.

Adamlar və kreslolar bir tərəfdə qalsın, bir yandan da sözlerin yaddaşı itir, sözlerin mənası, sırası, yeri (işlənmə dairesi və məqamı da bir yandan) sehv düşür. Üç sözü gündəmə getirək, onların gözlərinin içənə baxıb da əsl həqiqəti söyləyək: "demokratiya", "azadlıq", "müstəqillik". Artıq həmin sözlərin tekçə şərti məcazi mənası qalıb. Konfutsi yazırırdı ki, "Sözlər öz mənasını itirəndə isə xalq azadlığını itirir". Bu bir su saflığı qədər hər kəs ayındır ki, sözün azadlığı-onun öz dəqiq mənasını ilahi qüdrətindən aldı.

Şirməmməd Hüseynov həmişə siyasi qabağa verir. Ömrünün onuncu onilliyyində Məhəmməd Əminə, Üzeyir bəyə, Həsən bəy Zərdabiye, Cəlil Məmmədquluzadəyə, Ömər Faiqə, Əli bəy Hüseynzadəyə, Əhməd Ağaoğluna və başqalarının sözüne ne qədər ehtiyacımızın olduğu qənaətinə gəlir, üçcildliyi oxucuların ixtiyarına verir. Bu ölməzlərin fikir və düşüncələrini bu günkü və gələcək nəsillərə çatdırır.

Yenə Şirməmməd Hüseynov irəli çıxır, haqq sözə yiye durur.

Sözün öz adımı kimi onun harayına çatır, sözü öz ampulasında- öz dəqiq mənasında, ilahidən, qüdrətdən aldığı çalarda canı, qanı və qələmi ilə xalqının yaddasına yönəldir, düz sözü

sanbalına, çəkisini, dəyərinə görə ele bu üçcildiliyə bərabər tutulası Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət cildləri də var. Amma bu üçcildiliyin sanbalı, məna yükü, mahiyyəti tamam başqadır" ("525-ci qəzet", 4 noyabr 2017-ci il)

İndi gələk əsl mətləb üstünə. Yuxarıda da qeyd etmişdi ki, bütün keçən dövr ərzində Azərbaycan Xalq Cümhuriyyətinin mənbəşünaslığı sahəsində yeganə tarixi mənbə 2 cildlik "AXC Parlament" kitablarıdır. Bu tarixi hadisədən iki on illiyə yaxın vaxt axarında yorulmaz tədqiqatçı alim professor Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixinə dair son dərəcə qiyəmtli mənbə sayılan üçcildiliyi işiq üzü gördü.

Bəs eyni məqsədə yonəlik, eyni mənbədən qaynaqlanan bu iki nəşr bir-birini təkarlamır ki?

Birbaşa deyirik, əsla yox!

Tarix elmləri doktoru, profesor Səməz Rüstəmova-Tohidi yazır: "... yeni kitab (Şirməmməd Hüseynovun üçcildiliyi-R.O.) bir sıra cəhətlərinə görə 1998-ci ildə buraxılmış 2 cildlik AXC Parlament hesabatları nəşrlərindən fərqlənir. İlk növbədə, latin qrafikasında dərc olunmaqla həmin sənədlərin ən geniş miqyasda müasir və gələcək azərbaycanlı oxucular tərəfindən asan oxunmasını və anlaşılmasını mümkün edir.

Daha sonra, Azərbaycan parlamentinin çoxşaxəli, canlı və eyni zamanda gərgin fəaliyyəti müxtəlif siyasi qüvvələri və maraqları təmsil edən Parlament fraksiyalarının, parlament komissiyalarının və ayrı-ayrı millət vəkillərinin işi, hökumət başçıları və nazirlərlə Parlament arasında münasibətlər və s. məsələlərə dair tarixi bir mənbə olmaqla yanaşı, bu kitab digər bir funksiya da daşıyır. Belə ki, Qanunvericilik orqanı kimi Parlamentin mahiyyəti və əhəmiyyəti, Azərbaycanda parlamentarizm ənənələrinin tarixi artı öz işinə başlamış Məclisi-Məbusanın fəaliyyətinin mütəmadi olaraq Azərbaycan cəmiyyətinə çatdırılması, bu fəaliyyətin geniş ictimaiyyətdə oyaldığı təessürat və b. bu kimi məsələlərin öyrənilməsi baxımından "Azərbaycan" qəzetiində dərc edilmiş yazılar, rəsmi sənədlər, elanlar və nəhayət, müəllif məqalələri heç də Parlament iclaslarının stenogrammlarından az əhəmiyyət kəsb etmir" ("Azərbaycan" qəzeti, 4 mart 2016-ci il)

(ardı növbəti sayımızda)